

**Nizami Gəncəvinin “İskəndərnəmə”si:
Azərbaycan ədəbiyyatının Şərəfnaməsi**

İsa Həbibbəyli

AMEA-nın vitse-prezidenti, akademik

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru. Azərbaycan.

E-mail: isa.habibbeyli@science.az

Annotations. Büyük Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ndən başlanan ağıl, humanizm, ədalət çağırışları özünün ali məqsədində çatmaq yollarında böyük məsafə qət etmişdir. Bu baxımdan “İskəndərnəmə” əsəri dahi şairin yaradıcılıq ideallarının möhtəşəm yekunu, ictimai və bədii cəhətdən ümumiləşdirilmiş parlaq nəticəsidir. Bu əsərlə Nizami antik yunan elm və mədəniyyət ənənələrini yenidən dirçəldərək, ədalət və insanlıq mövsuzusunu Azərbaycan təfəkkürü, ölkə gerçəklilikləri ilə uzalaşdırılmış, geniş miqyasda ədəbi mühitə və bədii əsərə gətirmişdir. Bu əsərdə şair bütün ömrü boyu onu narahat edən və düşündürən problemləri bir yerə cəmləmiş, bizim qarşımızda əsl alim və mütəfəkkir kimi çıxış etmişdir. O, istinad etdiyi elmi və ədəbi əsərlərdən heç birini təkrar etməyərək, “Leyli və Məcnun”da olduğu kimi, məlum motivləri fərqli bir məcraya doğru yönəltməklə, yeni bir ideya-məzmunu meydana qoymuşdur. Nizami Gəncəvi “İskəndərnəmə” epopeyası ilə təkcə Azərbaycan ədəbiyyatını deyil, geniş mənada Şərqi ədəbiyyatını mədhiyyəciliyidən, shahnaməciliyidən və salnaməciliyidən xilas etmişdir.

Açar sözlər: Nizami Gəncəvi, “İskəndərnəmə”, qüdrətli sərkərdə, Makedoniyalı İskəndər, ideal cəmiyyət, Azərbaycan intibah ədəbiyyatı

Məqalə tarixçəsi: göndərilib – 11.11.2021; qəbul edilib – 18.11.2021

**Nizami Ganjavi’s “İskandarnamə”:
Honor of the Azerbaijani literature**

İsa Habibbəyli

Academician, vice-president of ANAS

General Director of Institute of Literature named after Nizami Ganjavi. Azerbaijan.

E-mail: isa.habibbeyli@science.az

Abstract. The call for intelligence, humanism and justice, that began with the “Treasury of Mysteries” of the great Azerbaijani poet Nizami Ganjavi, have made inroads in realizing its greatest aim. From this perspective, “İskəndərnəmə” is a magnificent and socially and artistically generalized consequence of the genius poet's creative ideas. Nizami revived the ancient Greek science and culture with this work, and brought it into large-scale literary milieu and artistic work by harmonizing the topic of justice and humanity with Azerbaijani thinking and reality. In this work, the poet encapsulated the issues that worried him and made him think throughout his life, and acted as a true scientist and thinker before us.

He did not replicate any of the scientific or literary works he cited, and as in “Leyli and Majnun”, he created a new idea-content from the certain motives in a different direction. Nizami Ganjavi with his epic “İskəndərnəmə” preserved not just Azerbaijani literature, but also Eastern literature from the panegric, shahnameh, and chronicle.

Keywords: Nizami Ganjavi, “İskəndərnəmə”, mighty warrior, Alexander the Great, ideal society, Azerbaijani renaissance literature

Article history: received – 11.11.2021; accepted – 18.11.2021

Giriş / Introduction

Büyük Azərbaycan şairi Nizami Gəncəvi ölməz “Xəmsə”sinin hər pilləsini həyat və sənət nərdivanı kimi qalxaraq, görkəmli mütəfəkkir səviyyəsinə yüksəlmışdır. Dahi şairin lirikası onun zəngin poeziyasının romantik qanadları funksiyasını həyata keçirir. “Sirlər xəzinəsi” poeması ictimai mahiyyətinə görə Nizami Gəncəvinin dərin hikmət xəzinəsidir. “Sirlər xəzinəsi” poeması həm də şairin program əsəridir. Nizami Gəncəvi bütün yaradıcılığı boyu “Sirlər xəzinəsi”ndə qaldırıldığı problemləri müxtəlif həyat hadisələri, cəlbəcidi süjetlər və bir-birindən fərqli obrazlar vasitəsilə canlandırmışdır. “Sirlər xəzinəsi” eyni zamanda həm də mükəmməl sənət xəzinəsidir. Epik cizgiləri olan süjetli lirikadan “Sirlər xəzinəsi” mənzum hekayətlərinə kecid Nizaminin yaradıcılığında sənətkarlıq baxımdan yeni üfüqlər açmışdır. Bütün bunlara görə əslində Nizami Gəncəvinin ömrü və sənət dünyası bədii yaradıcılıq aləminin bitib-tükənməz sirlər xəzinəsinə doğru aparan tale yoluñun möhtəşəm hekayətidir. “Xosrov və Şirin” poemasında eşqin və ağılmak həkimiyətinin mümkünlüyünü sınaqdan çı-

xarmış Nizami Gəncəvi insanlığın, ədalətin, mənəvi aləmin, idrakin fəth edilməsini taxt-tacı saxlamağın çatın və zəruri şərti olması qənaati-nə gəlmışdır. “Leyli və Məcnun” poemasında Nizami Gəncəvinin özü də, qəhrəmanları da dərin və iibrətamız eşq macərası yaşamış, mənəvi təkamülün, ağıllın, kamilliyyin və sədaqətin əbadiyətini göz öünüə gətirmişlər. Bundan başqa, sənətkarlıq baxımdan “Xosrov və Şirin” epik poema, “Leyli və Məcnun” əsa mənzum eşq dəstəni kimi də Azərbaycan ədəbiyyatı tarixinin nadir hadisələridir.

Dahi şair “Yeddi gözəl” poemasında bir dəha eşqin, mənəviyyat dünyasının, ağıllın, insanlığın, ədalətin qazanılmasını zərurətinə farqli hadisələrin fonunda təqdim etmişdir. Bəhram şahın dünyanın yeddi iqlimindən gətirilmiş yeddi gözəllə cazibədar səhəbtəri sadəcə eşq macərası olmayıb, təsirlü şəkildə ifadə olunmuş insanlıq və mənəviyyat darslarıdır. Beləliklə, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ndən başlanan ağıl, humanizm, ədalət çağırışları özünün əsl ali məqsədində çatmaq yollarında böyük məsafə qət etmişdir.

Ösəs hissə / Main Part

Bu mənada “İskəndərnəmə” əsəri Nizami Gəncəvinin yaradıcılıq ideallarının möhtəşəm yekunu, ictimai və bədii cəhətdən böyük məhərətə ümumiləşdirilmiş parlaq nəticəsidir. Nizami Gəncəvinin 1197-1203-cü illərdə yazılmış “İskəndərnəmə” poeması böyük sənətkarın zəngin və çoxcəhətli yaradıcılığının zirvəsində dayanır. Bu əsərlə Nizami antik yunan elm və mədəniyyəti ənənələrini yenidən dirçəldərək, ədalət və insanlıq mövzusunu Azərbaycan təfəkkürü, ölkə gerçəklilikləri ilə uzalaşdıraraq, geniş miqyasda ədəbi mühitə və bədii əsərə gətirmişdir. Haqlı olaraq deyildiyi kimi, “Nizami Gəncəvi burada (“İskəndərnəmə”də – İ.H.) bizim

qarşımızda əsl alim və mütəfəkkir kimi çıxış edir. Bu əsərdə o, bütün ömrü boyu onu narahat edən və düşündürən problemləri bir yerə cəmləşdirmişdir. Ona görə də bu poema ağıllının bütün qeyri-adi genişliyi və onun böyük üreyini həmişə yandıran insana alovlu məhəbbəti ilə Nizaminin həqiqi baxışlarını dərk etmək üçün dəha çox və əvəzsiz material verir” [5, s.122].

Dahi şair “İskəndərnəmə” poemasını yazmaq üçün ədəbi-tarixi mənbələri diqqətlə öyrənmiş, bu böyük şəxsiyyət haqqında pərakəndə halda səpələnmiş məlumatları yaradıcı şəkildə təhlildən keçirərək, mövzunu öz məqsədində doğru istiqamətləndirmiştir. O, istinad etdiyi

elmi və ədəbi əsərlərdən heç birini təkrar etməyərək, "Leyli və Məcnun"da olduğu kimi, məlum motivləri fərqli bir məcraya doğru yönəldirməklə yeni bir ideya-məzmunu meydana qoymuşdur.

*Hər köhnə nüsxədən əsas alaraq,
Onu öz seirimlə bəzədim ancaq.
Ən qədim tarixi əsərlərdən mən,
Yəhudü, nəsrani, pəhləvilərdən
Ən incə sözləri əlimə saldım,
Qəbığı ataraq, məczini aldım.*

Nizami Gəncəvi öz əsərində hətta İskəndərin həyatı haqqındaki yanlışlıklar da aradan qaldırılmışdır. O, İskəndərin guya İran hökmətləri Daranın oğlu olmasına dair ədəbi-tarixi mənbələrdə yayılmış uydurma görüşləri bir kənarə qoymuş və onun Yunan hökmətləri Feyləqusun (Filipin) oğlu olduğunu qəti şəkildə göstərmişdir:

*Azərpərəst dehqan başqa cür rəvayət edir,
Onun nəslini Daraya bağlayır.
Mən elə ki, tarixləri müqayisə etdim,
Həm də izzədünən kişinin əsərinə nəzər saldım.
Həm onlarda, həm də bunda doğru söz yoxdur.
Uydurma sözlərin dürüstü yoxdur.
Hər diyarın rəvayətindən düz olanı ancaq
budur,
Ki, şəhriyar Feyləqusdan törəmişdir. [4, s.67]*

Nizami Gəncəvi dünya fatehi Makedoniyalı İskəndər surətini özünün humanizm və ədalət ideyalarına uyğun şəkildə mükəmməl şəxsiyyət olaraq yaratmışdır. Bununla belə, şair İskəndərin hayatı və yürüşləri haqqında müxtəlif mənbələrdəki məlumatları da diqqətlə izləmişdir. Nizami İskəndəri ilk növbədə döyüş zamanı əlverişli mövqəyə seçmək, fövqələdə cəsarət göstərmək, ordunu ruhlandırmak və inandırmaq bacarıqlarına malik olan sərkərdə kimi təqdim etmişdir. Onun təsvirlərində və təqdimatında İskəndər həm də ayrı-ayrı ölkələrlə sülh danışqları aparan müdrik siyasetçi, hər yerdə ədalət carxısı olan hökmətlər və kamil şəxsiyyət kimi tərənnüm olunmuşdur. Şair eyni zamanda İskəndərin qüdrətli sərkərdən böyük şəxsiyyətə doğru keçdiyi təkamül proseslərini də bütün təbiiliyi ilə təsvir etmişdir.

Möhtəşəm epopeya olan "İskəndərnama" Azərbaycan ədəbiyyatında həm də ilk dilogiya kimi diqqəti cəlb edir. Əsərin birinci hissəsi olan "Şərəfnama"də Makedoniyalı İskəndərin hərbi yürüşlərinin fonunda Nizami Gəncəvinin ədalətli hökmər və ideal cəmiyyət axtaşalarına dair görüşləri öz əksini tapşırır.

İskəndərin öz ölkəsini deyil, bütün xalqları və ölkələri də xoşbəxtliyə, firavanlığa çatdırmaq üçün etdiyi yürüşlər, məharətlə apardığı savaş səhnələri, fəth etdiyi ölkələrdə qurduğu ədalətli həyat tərzi tərixdə yaşamış böyük fatehin tərcüməyi-halından çox Nizami Gəncəvinin ideallarının təcəssümüdür. Bu mənənə İskəndər obrazı rezenyor surət olub. Nizami Gəncəvinin əsərlərində, o cümlədən "İskəndərnama"də meydana qoymuş ideyaların qüdrətli daşıyıcısidir. "Şərəfnama" Makedoniyalı İskəndərin Avropadan Asiya qıtəsinə qədərki hərbi yürüşləri ilə qazandığı şərəflə zəfərlərin təntənəsi fonunda Nizami Gəncəvinin ədalətli hökmər və ideal cəmiyyət haqqındaki fikirlərini, qənaətlərini və baxışlarını ifadə edir.

"İqbalname" hissəsində isə şair mütəfəkkir baxışlara malik dövlət xadimi olan İskəndərdən söz açmışdır. Nizami Gəncəvi "İqbalname"də dövlətin idarə olunmasına ağıllın, elm amilinin və müdrikliyin rolunu ön mövqeyə çəkmışdır. Əsərdə Makedoniyalı İskəndərin dövrünün görkəmli alımları olan Aristotel, Platon, Hermes, Belinas, Sokrat, Fales, Forfiriyyusla söhbatlərinin və məsləhətləşmələrinin təsviri Nizami Gəncəvinin ideal cəmiyyətin formalaşmasında elmin, müdriklik və kamilliyyin əhəmiyyətini təsdiq etməyə imkan yaradan fikirlər irəli sürməsinə zəmin hazırlayırlar.

Təqdim etdiyi elm xadimlərindən hər birinin fikirlərinə hörəmtə yanaşan Nizami Gəncəvi onların baxışlarından özünün mənəvi təmizlənmə, ədalətli idarəetmə və ideal cəmiyyət haqqındaki görüşlərini diqqət mərkəzinə çəkmək üçün bacarıqla istifadə etmişdir. Bununla belə, Nizami antik dövrün görkəmli elm xadimi Aristotelin ideyalarına, onun universal elmi düşüncəyə və əzəqərənlilikə malik olmasına xüsusi rəğbət bəsləmişdir. "İskəndərnama" poemasında Aristotel Nizami Gəncəvinin təsəvvüründəki ideal müdrik şəxsiyyət modelinin bədiləşdirilmiş obrazıdır. Fikrimizə, coxçəhətli dərin bi-

liklərə malik olmasına, geniş dünyagörüşünə, müdrikli fikirlərinə və əzəqərənlilikənə görə Nizami Gəncəvi də Azərbaycanın Aristotelidir.

Qədim yunan elmi və mədəniyyətin yenidən dircəltməkə qələmə aldığı "İskəndərnama" poeması ilə Nizami Gəncəvi Azərbaycan ədəbiyyatına fəlsəfi dərinlik və bəşəri məzmun təsir etdirir. Bu yolla o, mənsub olduğu xalqın, Şərqi və geniş mənənədə insanlığın həyatında humanizmə və ədalətə, elma, ağıla və idraka əsaslanmaqla yeni bir inkişaf mərhələsi yaratmağın mümkünlüyünə inam oyatmışdır. Qədim dövr və Orta əsrlər Azərbaycan ədəbiyyatında, bəlkə də geniş mənənədə Şərqi xalqları ədəbiyyatında Nizami Gəncəvi qədər elmi bilikləri təşviq edən, cəmiyyətin inkişafında və insanın mənəvi təkamülündə elmin roluna yüksək qiymət verən ikinci bir sañatkar göstərmək çətindir. Mütafəkkir şairin canlandırmaq istədiyi mənəvi oyanış, humanizm və kamillik ideyaları nəticə etibarilə yaşadığı cəmiyyətin ictimai-mədəni tərəqqisinə və hərtərəfli inkişafına ünvanlanmışdır. Bu əzəqərənlilik ideyalar öz növbəsində Azərbaycanda və Şərqi aləmində intibah mədəniyyətin formalaşmasına və inkişaf etdirilməsinə təkan vermişdir. Bütün yaradıcılığı boyu izlədiyi və davam etdirdiyi həmin ideyalar "İskəndərnama" poemasında genişliyi reallıqları ilə birlikdə əks etdirilmişdir. Bu mənənədə "İskəndərnama" Azərbaycan intibah ədəbiyyatının nizamnaməsidir. Nizami Gəncəvi Şərqi Renessansının əsas yaradıcılarından biri, Azərbaycan intibah ədəbiyyatının banisidir.

Həm "Şərəfnama"də və həm də "İqbalname"də Makedoniyalı İskəndərin obrazının əsas yer tutması bu hissələri bir-biri ilə üzvi surətdə bağlı olan tam, bütöv bir bəlli əsərə çevirir. "İskəndərnama" tam olaraq makedoniyalı fateh İskəndərin mənəzum dastanıdır. Adında ifadə edildiyi kimi, "İskəndərnama" dünya fatehi kimi qəbul olunmuş Makedoniyalı İskəndərin epopeyasıdır. Nizami Gəncəvi bu əsərlə Makedoniyalı İskəndərin Qərbənən başlanan həyat və mübarizə yolu, Şərqi ölkələrinə: Qafqaza, İrana və Hindistana qədər davam edən hərbi yürüşlərinin möhtəşəm epopeyasını yaratmışdır.

Dahi şair İskəndəri ill növbədə elmə və hərba əsaslanan Qərb hakimiyyət modelinin timsali kimi təqdim etmişdir. Lakin Nizami Gəncəvi-

nin təqdimatında Şərqi ölkələrinə hərbi yürüşləri zamanı rast gəldiyi insanların yüksək mənəviyyati və müdrikliyi ona dərindən təsir etdirək, İskəndərin kamil şəxsiyyət və ədalətli hökmər obrazını tamamlamışdır. Bu baxımdan Azərbaycan hökmətləri Nüşabə ilə İskəndərin iibrətamız görünüşünə təsviri Nizami Gəncəvinin bədii kişi şayılmağa layiqdir. Müdriklik məcəssəmisi kimi Şərqi hökmətləri tipini təcəssüm etdirən Nüşabə ilə İskəndərin dialoqu hərbə, gücə əsaslanan hakimiyyətlə manəviyyətin vəhdətinin qüdrətli hökmətlərin ideal insana çevrilməsindəki rolunu əyani şəkildə təcəssüm etdirir. Azərbaycan qadın hökmətləri Nüşabənin elçi sıfətində gəlmış İskəndərlə görüşü zamanı Azərbaycan qonaqpərvərliyinin nümunəsi kimi süfrəyə hər cür yeməklər düzəndirmək yanaşı, həm də şahənsəhin qarşısına qıymətli daş-qəşə dolu bir neçə xonça da qoydurmasa düşünləmiş və iibrətamız bir hadisidir. Və Azərbaycan hökmətlərinin Makedoniyalı İskəndərə xonça əhvalatı ilə əlaqədar verdiyi aşağıdakı şərh həm də hakimiyyətin mahiyyətini izah etmək baxımdan Nizami Gəncəvi baxışlarının ümumiləşmiş yekunudur:

Nüşabə gülərək söylədi şəhə:

*- Daşın ki, boğaza yolu yox dəha,
Faydasız, yaramaz bəla daş üçün
Bu qadər vuruşmaq, çarpışmaq neçin?
İndi ki, yeməyə yaramaz bu daş,
Dünyada onuna ucalarmı bas?
Dəyərsiz bir daş ki, olmayı yemək,
Onunçun bu qadər zəhmət nə gərək?
Yollardan daşları atmaq lazımkən,
Daş daş üstüna qoyursan nadən?
Bu daşdan doyuncu hər kəs ki, aldı,
Yemədi, daş yenə yerində qaldı... [3, s.217]*

Azərbaycan hökmətləri Nüşabə Nizami Gəncəvinin təqdimatında ağıla və müdrikliyə əsaslanan dövlət hakimiyyətinin təcəssümü kimi təsvir olunur. Nizami Gəncəvi eyni zamanda Makedoniyalı İskəndərin da fəaliyyətində elm və ağıl faktorunun özünəməxsus mühüm yer tutduğunu diqqətə çatdırılmışdır. Beləliklə, Nizami Gəncəvi "İskəndərnama" poemasında ideal cəmiyyət və ədalətli hökmətlər üçün hərbi və iq-tisadi güclə ağıl və müdrikliyin vəhdəti modelini irəli sürmüştə və qənaətlərini zəngin həyat ha-

disları vasitəsilə əsaslandırmışdır.

Məlum olduğu kimi, Nizami Gəncəvinin yaradılığında Azərbaycan mövzusunun özünməxsus yeri vardır. Nizaminin şeirləri və "Xəmsə"si türk ruhunun, Azərbaycanlı düşüncəsinin bədii ifadəsidir. O, əsərlərinin mövzusunu azərbaycanlı kimi düşünüb, fars dilində qələmə almışdır. "İskəndərname" poemasında da Qərb hayatı ilə bağlı olan mövzu böyük məhərətlə Azərbaycan gerçəklilikləri ilə əlaqələndirilmişdir. İskəndər-Nüsabə münasibətlərində Azərbaycan-Şərqi müdrikiliyi məsələsini diqqət mərkəzinə çəkən Nizami Gəncəvi, eyni zamanda, "İskəndərname" poemasında doğma vətəninin təbii gözəlliklərini de ilhamla tərənnüm etmişdir. Əsərdə Bərdənin tərəfinə hasr olunmuş poetik parçada şairin Vətən sevgisi qabariq şəkildə ifadə olunmuşdur. Nizami Gəncəvi Bərdənin timsalında bütövlükdə Azərbaycan təbiətinin nadir gözəlliklərini vəsf etmişdir. Bu mənada "Bərdənin tərifi" şeirini ümumişdirilmiş şəkildə "Azərbaycanın tərifi" de adlandırmış ola. Yaxud da şeirdəki "Bərdə nə gözəldir" sözlərini "Ölkəm nə gözəldir" sözləri ilə əvəz etsək, ifadə olunan məna və matləb dəyişməz olaraq qalar. "Bərdənin tərifi" Nizami Gəncəvinin poetik Azərbaycannamasıdır:

Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qışı da güldür, çıçəkdir.
İyulda dağlara lalələr sapar,
Qişını baharın nəsimi öpər.
O yaşıl meşəsi cənnətə bənzər,
Şən atəklərinə bağlanmış kövsər,
Söyüdüllük çöllərə vermişdir zinət,
Ağ bağı elə bil həqiqi cənnət.
Qırqovul yuvası hər sərv ağacı,
Oxuyur kəkəlayı, ötür turacı.
Səssizlik içində dincələr gülşən,
Torpağı silinmiş qayğı, kadərdən.
Reyhan yaşlıdır illər uzunu,
Hər çəşid naz-nemət bürümüş onu.
Yem üçün quş gələr bu gözəl yurda
İstəsən quş südü taparsan burda.
Torpağı yoğrulmuş qızıl suyundan,
Elə bıl hər yanda bitmiş zəfəran.
O yaşıl yerləri dolaşib gəzsən,
Şənlilikdən başqa bir xəyal görəməsən.

[2, s.201-202]

Nəhayat, "İskəndərname" poemasında təqdim etdiyi "Xoşbəxtlər ölkəsi" böyük mütsəfəkir şairin ideal cəmiyyət axtarışları sahəsində gəlib çatdığı ən uca zirvədir. Bu utopik ölkədə həyat və cəmiyyət məsələlərinin bərabərlik üzərində qurulmasının təsviri, orada insanların bütün haqlarının və azadlıqlarının təmin olunduğuğun göstərilmiş Nizami Gəncəvinin arzu etdiyi ideal cəmiyyət haqqındaki xəyalı təsəvvürlərinin ümumiləşdirilmiş nticəsidir. Akademik Məmməd Cəfər Cəfərovun haqlı olaraq yazdığını kimi, "Bərabərlik şəhəri"nin ("Xoşbəxtlik ölkəsi"nin – İ.H.) təsvirinə şairin ömrünün axırlarında gəldiyi bir fikir kimi deyil, ona qədər cəmiyyət quruluşu haqqındaki utopik fikirlərinin yekunu, həm də bühlurlaşmış yekunu kimi baxmaq lazımdır" [1, s.110].

Nizami Gəncəvi "İskəndərname" poemasında "Xoşbəxtlər ölkəsi" adı ilə təqdim etdiyi utopik dövlətçilik modeli ilə nəinki özünün sələflərini və müasirlərini, hətta özündən sonra gələn görkəmlə Avropa Renessansı mütəfəkkirlərini də qabaqlamış və ötüb keçmişdir.

Nizami Gəncəvinin "İskəndərname" əsəri janr bacıından epopeyadır. Əsərin həcmindən genişliyi, böyük bir epoxanın hadisələrini və tərxiyi şəxsiyyətlərini oks etdirməsi, irəli sürülen ideyaların möhtəşəmliyi "İskəndərname"ni epopeya adlandırmak üçün tam əsas verir. Beləliklə, "İskəndərname" – Azərbaycan ədəbiyyatında şeirlə yazılmış birinci mənzum tarixi epopeya kimi də mühüm əhəmiyyətə malikdir.

"İskəndərname", fateh Makedoniyalı İskəndər ilə insan və şəxsiyyət İskəndəri vəhdətdə təqdim edən möhtəşəm epopeyadır.

"İskəndərname" – Azərbaycan ədəbiyyatında hökmədarın ağıl və mənəviyyatını ön mövqeyə çəkən, qılıncla qələmin vəhdətinin qüdrətini isbat edən yeni tipli sahnəmədir.

"İskəndərname" – Azərbaycan ədəbiyyatının Platon Akademiyasıdır. "Şərfname" – Azərbaycan ədəbiyyatının Sokrat müdrikiliyi, "İqbalname" isə ədəbiyyatımızın Aristotel dərinliyidir. Nizami Gəncəvi "İskəndərname"də antik dövrün yunan alimləri ilə bərabər, digər Qərb və Şərqi alimlərinin də obrazlarını yaratmaqla və onların ideyalarından istifadə etməklə, hətta Platon Akademiyasının da sədlərinini aşmışdır.

«Искендернаме» Низами Гянджеви – Славная летопись азербайджанской литературы

Иса Габиббейли

Академик, вице-президент НАНА.

Главный директор Института литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: isa.habibbeyli@science.az

Резюме. Призывы к разуму, гуманизму, справедливости, звучащие в «Сокровищнице тайн» азербайджанского поэта Низами Гянджеви, были трудным длительным путём его самого к достижению возвышенной цели. Произведение «Искендернаме» в творчестве великого поэта явилось блестящим итогом с точки зрения достижения всеобщих великих общественных и художественных идеалов. Этим произведением Низами Гянджеви возродил традиции античной греческой культуры и науки, соединив с азербайджанским мышлением и реалиями страны в широком масштабе литературной среды и в художественных произведениях тему справедливости и гуманизма. Поэт, соединив проблемы, волновавшие его в течение всей жизни, выступает перед нами как истинный учёный и мыслитель. Не повторяя произведений, к которым он обращался в процессе своего творчества, он использовал уже известные мотивы в новом воплощении, как, например, в «Лейли и Меджнуне» своим новым идейно-тематическим содержанием. В эпопее «Искендернаме» Низами Гянджеви отошёл от существующего не только в азербайджанской, но в широком смысле всей литературе Востока летописного восхваления, прославления шахов.

Ключевые слова: Низами Гянджеви, «Искендернаме», отважный полководец, Искендер Македонский, идеальное общество, литература азербайджанского возрождения